

UOT 635.525

HÜSEYNAĞA ƏSƏDOV, RƏSMİYYƏ ƏFƏNDİYEVƏ, İLHAMƏ MIRCƏLLALI, HİCRAN ATAYEVA

ABŞERON YARIMADASINA İNTRODUKSİYA EDİLMİŞ BƏZİ AĞAC VƏ KOL NÖVLƏRİNİN ŞORANLAŞMAYA DAVAMLILIĞI

Abşeron yarımadası qaraq zonaların xarakterik əlaməti ilə fərqlənir. Ancaq son illərdə geniş suvarma işlərinin aparılması, yarımadanın iqliminin quru subtropik xarakterini olması yaşıllaşdırılmada istifadə olunan bitkilərin də inkişaf etməsinə öz təsirini göstərir. Şəhərsalmanın genişlənməsi və inkişafı ilə əlaqədar olaraq yaşıllaşdırma işləri də genişlənmiş, iri şəhərlərin görünüşü dəyişmiş, yeni parkların, bulvarların və yaşıl məkanların sayı artmışdır. Xüsusun də Xəzər dənizinin sahil zonalarında bu abadlıq işləri geniş miyaz almışdır. Bununla birləşdə, Abşeron yarımadasının torpaq tərkibi dəyişməz olaraq qalır və əç əsas şoranalma tipi ilə xarakterizə olunur, yəni xlorid-sulfat, sulfat-xlorid və xlorid-karbonat. Əksər sahələrdə xlorid-karbonat duzlaşmasının üstünlük təskil etməsi, əsasən danızdan 1500-2000 m məsafədə xlorid-sulfat və yarımadanın mərkəzi hissəsində sulfat-xlorid olması ilə xarakterikdir. Torpağın şoranalma dərəcəsi də fərqlidir - zəif, orta və güclüdür. Duzluluq dərəcasına görə, müxtəlif ağac-kol bitkiləri üçün duza düzümlülük dərəcəsi qərflidir. Yarımadanın təbii florasında ağac-növləri tamamilə yoxdur, kolların növ tərkibi azdır, əsasən endemik olaraq eflər və efəmerid növləri geniş yayılmışdır. Abşeron yarımadasının torpaq quruluşu qumlu, az susxalma qabiliyyətindən malikdir. Bununla əlaqədar, müntəzəm suvarma və ya təqdim olunan bitkilərin suvarılması tələb olunur. Bu məqələnin məqsədi dönyanın müxtəlif torpaq və iqlim bölgələrindən əldə edilən, Abşeron yarımadasına gətirilmiş və abadlıq işlərində geniş istifadə olunan yeni ağac-kol növlərinin duza davamlılıq dərəcəsini müəyyənləşdirməkdir.

Açar sözlər: *yeni ekzotik növlər, duza davamlılıq, Abşeron yarımadasının abadlaşdırılması.*

Tədqiqat obyektləri və metodları göstərir ki, dönyanın müxtəlif iqlim bölgələrindən - Avropa, Asiya, Yaponiya, Hindistan, Koreya, Vietnam, Tailand, Aralıq dənizi ölkələrindən - İtaliya, Yunanistan, Türkiyə, İspaniya, Afrika və s. həm mülayim, həm də tropik ölkələrdən gətirilmiş iricicəkli maqnoliya (*Maqnolia grandiflora* L.), irimeyvəli sərv (*Cupressus macrocarpa* L.), yeni növ sərvlər, müxtəlif növ xurma ağacı, yapon saphorasi (*Sophora japonica* L.) və b. Japonicum Thunb., *Jasminum nudiflorum*, *Lisium chinensis* Mill, *Euonymus japonica* L., *Nerium Oleander* L., ümumiyyətə 40-dan çox növdən istifadə edilmişdir. Torpaqların kimyəvi komponentlərinin təhlili İngiltərəda hazırlanın “Palintest”, suyun kimyəvi tərkibi eyni istehsalçıdan olan “Palintest” su analizatoru ilə mq/l əsasında, SPER” radiometrindən və ekotesterdən istifadə edərək fon şüalanması, Yaponiyada hazırlanmış “SPAD” xlorofil saygacından istifadə edərək xlorofillin miqdarı, yaşılı pigmentlər - xlorofil “a” və “b”, həmçinin cəmi, müvafiq olaraq 420 nm və 460 nm dalğa uzunluğunda öyrənilmişdir.

Təhlil və müzakirədən məlum olduğu kimi, torpaqların şoranalma dərəcəsi nisbətən müxtəlifdir. Şoranalıq baxımından Abşeron yarımadasının torpaqları 5 əsas qrupa bölündür - zəif şoranalmış, orta şoranalmış, yüksək şoranalmış, şoranlar və şorakətlər. Ancaq son ikisi nadirdir. Torpaqların şoranalmasına müxtəlif zəhərli ionlar, xüsusən xlor, kükürd və karbonatın konsentrasiyası səbəb olur. Bu duz ionları (Cl^- , SO_4^{2-} və CO_3^{2-}) konsentrasiyalarından asılı olaraq duzlaşma dərəcəsini təyin edirlər. Bununla birləşdə, bu duz maddələri ayrı deyil, kompleks bir nisbətdə yerləşirlər. Bununla əlaqədar, Abşeron yarımadasının şəraitində duz ionları xlorid-sulfat, sulfat-xlorid, sulfat-karbonat nisbəti şəklindədir.

Abşeron yarımadası qaraq rayonlara aididir, isti yay və rütubətin azlığı şoran torpaqlarda duz ionlarının zəhərli təsirinin yüksək dərəcədə artmasına səbəb olur. Yaz aylarında tempera-

turun yüksək dərəcədə artması ($35\text{--}39^{\circ}\text{C}$) duzların bitki örtüyünə, xüsusən də ağaç-kol bitki-sinə ikiqat təsirini artırır.

Bu məqalənin məqsədi Abşeron torpaqlarının müxtəlif düzülüğündə tətbiq olunan bəzi yeni dekorativ ağaç və kol növlərinin duza davamlılıq dərəcəsini və xlorofil "a" və "b" sintezi ilə əlaqəsini və zəhərli ionların təsiri ilə fotosintetik aparata zərər verərək yüksəlmış xlorofillərin parçalanmasının tədqiqidir.

Son illərdə Bakı və Sumqayıtda abadlıq işləri xeyli genişlənmədir. 2017-2019-cu illərin sonundan sonra dünyanın müxtəlif ölkələrindən gətirilən ağaç və kolların çeşidi yerli bitki örtüyünün ekzotikliyi baxımından üstündür. Bununla yanaşı, müxtəlif bölgələrdən gətirilən əsərlər Abşeronun quru iqliminə, rütubətin olmamasına, torpaqların şorlanlığında döza bilmir, şoran torpaqlarda uyğunlaşmalarını köskin dərəcədə azaldır. Bu baxımdan, bu növlər yalnız görünüşlərini itirmir, həm də uyğunlaşma qabiliyyətinin azalmasına səbəb olur. Buna görə də, yeni növlərin müvəqqitən dərəcəsini, böyüümə və inkişaf dərəcəsini, həmçinin müxtəlif şorlanlaşma növlərində yaşıl piqmentlərin kəmiyyətini dəyişməsini izlədik (cədvəl 1). Xlorofilin "a" və "b" aktiv sintezi ilə alaqadardır tədqiq olunan növlər arasında cədvəl 1-in məlumatlarından göründüyü kimi Eriobotrya japonica L., müvafiq olaraq 8,89 və 3,19 mq/l, ikinci planda Euonymus japonica L. 5,94 və 1,90 mq/l, üçüncü Pyracantha coccinea Roem. 4,71 və 1,18 mq/l., Nandina domestica Thunb. 4,59 və 1,87 mq/l. Digər növlərdə xlorofil sintezi əhəmiyyətsizdir. Maqnolia grandiflora L. vegetasiya dövrü üçün orta göstərici 1,40 və 0,59 mq/l arasında aşağı dərəcəyə malikdir (cədvəl 1). Abşeronda introduksiya olunmuş yeni növlərin yarpaqlarında yaşıl piqmentlərin miqdarı mq/l (xlorid-sulfat şorlanışma tipi).

Cədvəl 1

Sıra	Bitki növləri	Xlorofil "a"	Xlorofil "b"	a+b	a/b
1	<i>Magnolia grandiflora</i> L.	1,40	0,59	2,99	2,37
2	<i>Photinia serrulata</i> Lindl.	3,64	1,02	4,66	3,56
3	<i>Laurus nobilis</i> Cart.	3,30	1,00	4,30	3,30
4	<i>Euonymus japonica</i> L.	5,94	1,90	7,84	3,12
5	<i>Chamaerops humilis</i> L.	4,05	2,00	6,05	2,02
6	<i>Eriobotrya japonica</i> L.	8,89	3,19	12,08	2,78
7	<i>Arbutus unedo</i> L.	3,28	1,42	4,70	2,30
8	<i>Sophora japonica</i> L.	4,02	1,59	5,61	2,52
9	<i>Pyracantha coccinea</i> Roem.	4,71	1,18	5,89	3,99
10	<i>Tecoma Campsis radicans</i> L.	3,45	1,12	4,57	3,08
11	<i>Nandina domestica</i> Thunb.	4,59	1,87	6,46	3,00

Stroganov B.P. və Genkel P.A. görə (1962 və 1950) [1, s. 5; 2, s. 25], bitki hüceyrələrindəki zəhərlə ionlarının züləl birləşmələri ilə qarşılıqlı təsir göstərdiyini və uyğunlaşma mexanizmlərini müəyyən dərəcədə artıraraq sabitliyini artırdığını, bu da təcrübələrimizdə müşahidə olunmamışdır. Abşeron yarımadasının quraq və isti şəraitində duz ionlarının, xüsusən xlorid-sulfatın konsentrasiyasından asılı olaraq xloroplast quruluşu məhv edildi, protein-xlorofil bağı pozuldu və nəticədə protein birləşmələri hidroliz edildi, amidlər, nutresin, ammoniyak və fotosintetik aparatın yarpaqların erkən qurumasına kömək edən digər zəhərlə birləşmələr toplandı.

Cədvəl 2-də xlorofilin "a" və "b" tərkibi, eləcə də Abşeron yarımadasının sulfat-xlorid şorlanışma tipinə daxil olan torpaqlara introduksiya edilmiş müxtəlif dekorativ ağaç-kol növlərinin yarpaqları arasındaki xlorofillin nisbətləri təqdim olunur. Cədvəldən göründüyü

kimi, tədqiq olunan növlər müxtəlif ekoloji və iqlim bölgələrindən gətirilmişdir, müxtəlif məşənlidirler və şoran torpaqlara fərqli bioindikasiyası var. Dünyanın müxtəlif floranından introduksiya edilmiş yeni növ ağaç və kolların yarpaqlarının tərkibində xlorofillin miqdarı, mq/l (sulfatlı-xloridli şorlanışma tipi).

Cədvəl 2

Sıra	Bitki növləri	Xlorofil "a"	Xlorofil "b"	a+b	a/b
1	<i>Macrorhiza pomifera</i> (Raf.) Schneid.	3,64	0,74	4,38	4,91
2	<i>Albizia julibrissin</i> Durazz.	3,38	0,61	3,99	5,54
3	<i>Vitis agnus-castus</i> L.	3,74	1,02	4,76	3,66
4	<i>Cercis siliquastrum</i> L.	2,94	1,00	3,94	2,94
5	<i>Mirtus communis</i> L.	4,26	1,34	5,60	3,17
6	<i>Cydonia oblonga</i> Mill.	3,48	1,40	4,88	2,48
7	<i>Pistacia vera</i> L.	3,60	1,61	5,21	2,23
8	<i>Hibiscus syriacus</i> L.	3,80	1,52	5,32	2,50
9	<i>Eucalyptus rostrata</i> Schlecht.	8,89	2,14	11,03	4,15
10	<i>Sophora japonica</i> L.	4,02	1,17	5,19	3,43
11	<i>Pyracantha coccinea</i> Roem.	4,74	1,35	7,09	3,50

Müxtəlif növlərin yarpaqlarında xlorofilin "a" miqdarı nisbətən orta seviyyədədir və ağaç növlərində 2,94 ilə 4,02 mq/l, kollarda isə 0,44 mq/l arasında dəyişir. Ən çox xlorofil "a" dimidkvari evkaliptdə (Eucalyptus rostrata Schlecht.) - 8,89 mq/l müşahidə edildi. "b" xlorofilinin miqdarı nisbətən ortadır və 0,61 ilə 2,14 mq/l arasında dəyişir. Normal növlərdə yay dövrünə doğru büyümə və inkişaf tempi, xlorofil "a" və "b" nisbətinə görə sulfat-xlorid şorlanışmasında köskin sapmalar müşahidə olunmadı. Yarpaq və tumurcuqların yavaş büyüməsi, çiçəkləmə və meyva meydana gəlməsi qeyd edildi. Xlorid-sulfat tipi ilə müqayisədə sulfat-xlorid şorlanışma tipində güclü toksikliyin tazahürü özüñ göstərmədi və təqdim olunan növlər uyğunlaşma funksiyası göstərdi [3, s. 200, 4, s. 69, 7, s. 142].

Cədvəl 3-də xlorofilin "a" və "b" miqdarı, həmçinin müxtəlif şorlanışma tiplərində olan müxtəlif dekorativ növlərin böyüüməsi və inkişafının yaz dövründəki nisbəti təqdim olunur. Göründüyü kimi xlorid sulfat şorlanışmasında Spireya alba DU ROI, Maqnolia grandiflora L., Photinia serrulata Lindl. yarpaqlarında xlorofilin "a" miqdarı və Ulmus crassifolia Nutt. 3,07-3,80 mq/l arasında və xlorofil "b" müvafiq olaraq 1,02 ilə 1,50 mq/l arasında, Berberis vulgaris L. 4,10 ilə 1,06 mq/l arasında dəyişir. Sulfat-xlorid şorlanışmasında isə orta dərəcədə xlorofil "a" yüksər və təcrübə növlərin yarpaqlarında 2,03 ilə 2,77 mq/l arasında, xlorofil "b" göstəricilər 0,56 ilə 1,30 mq/l arasında dəyişir.

Torpağın xlorid-karbonat şorlanışmasında Abşeron yarımadasının şəraitində yaşıl piqmentlərin miqdarı bir qədər azaldığı müşahidə edilir. Eyni cədvəl 3-ün məlumatlarından göründüyü kimi, Wisteria Nutt yarpaqlarında xlorofilin "a" nisbətən yüksək miqdardı 3,97 mq/l-ə qədət və xlorofil "b" 1,16 mq/l, nisbətən daha çox ağaç növləri üçün xarakter olan 3,42 mq/l-dir. Lisidium L. və Ilex aquifolium L.-də xlorofilin miqdarı 2,76 ilə 2,06 mq/l arasındadır və xlorofil "b" müvafiq olaraq 1,40-1,40 mq/l-dir. Digər növlərdə xlorofil "a" kəmiyyət göstəriciləri 1,40-1,84 mq/l, xlorofil "b" 0,64-1,19 mq/l təşkil edir ki, bu da yavaş yarpaq büyüməsi, yavaş çiçəklənməsi və tədqiq olunan növlərin gecikmiş meyva omla gəlməsini göstərir.

Təcrübə bitkilərindəki yaşıl piqmentlərin tərkibinin müəyyənləşdirilməsi, (cədvəl 4), müəyyən dərəcədə xlorid-karbonat ionlarının fizioloji proseslərə dəha yüksək toksiki tasırı, yəni böyüməsi və inkişafi, Abşeronda yeni dekorativ növlərin uyğunlaşması ilə bağlı fikirləri-

mizi təsdiqləyir. Quraqlıq şəraitində duz ionlarına uyğunlaşma mexanizmlərini gecikdirir, qida sistemina yavaş nüfuz etməyə kömək edir və bununla da yarpaq və çiçək qonçlərinin inkişafını, xlorofillin zəif sintezini və uyğunlaşma dövrünün uzadılmasını təmin edir.

Cədvəl 3

Abşeronda introduksiya olunan yeni dekorativ növlərin yarpaqlarında yaşıl piqmentlərin miqdari mg/l (yaz)

Sıra	Bitki növləri	Xlorofil "a"	Xlorofil "b"	a+b	a/b
Xloridl-sulfatlı					
1	<i>Spirea alba</i> Du Roi	3,70	1,50	5,20	2,46
2	<i>Magnolia grandiflora</i> L.	3,07	1,80	4,87	1,70
3	<i>Photinia serrulata</i> Lindl.	3,18	1,80	4,98	1,76
4	<i>Berberis vulgaris</i> L.	4,10	1,06	5,16	2,56
5	<i>Ulmus crassifolia</i> Nutt.	3,80	1,02	4,82	3,72
Sulfatl-xloridl					
6	<i>Gaura lindheimeri</i> Engelm. & A.Gray	2,03	0,56	2,59	3,62
7	<i>Pitoporum heterophyllum</i>	2,70	1,10	3,80	2,45
8	<i>Rosa odorata</i> Sweet	2,77	1,30	4,07	2,13
Xloridl-karbonatlı					
9	<i>Wisteria</i> Nutt. (çəhrayı)	3,97	1,16	5,13	3,42
10	<i>Lisidium</i> L.	2,76	1,40	3,16	1,97
11	<i>Ilex aquifolium</i> L.	2,06	1,40	3,46	1,47
12	<i>Jasminum officinale</i> L.	1,4	0,64	2,04	2,18
13	<i>Wisteria</i> Nutt. (at)	1,39	0,92	2,31	1,51
14	<i>Ginkgo biloba</i> L.	1,19	1,19	2,38	1,57
15	<i>Mespilus germanica</i> L.	1,84	0,95	2,79	1,93
16	<i>Sophora japonica</i> L.	1,40	0,48	1,88	2,91
17	<i>Ilex aquifolium</i> L. (alabəzək)	1,47	0,59	2,06	2,49

4-cü cədvəldəki məlumatlar göstərir ki, xlorid-karbonat duzlaşması zamanı yaşıl piqmentlərin yüksələsi yaza nisbətən daha yavaş və kəmiyyətcə aşağı olur. Quraqlıq və xlorid-karbonat ionlarının təsiri bitkilərə daha geniş təsir edir, bəzi növlərdə çiçəklər tökürlür, böyüüməsi yavaşlaşır, morfometrik dayışıklıkların meydana gelmesi, yarpaq ayasında yannalar müşahidə olunur.

Cədvəl 5-də duz ionlarına, yəni xloridlərə, sulfatlara və karbonatlara (Cl^- , SO_4^{2-} və CO_3^{2-}) qarşı davamlı olan müxtəlif növ ağac-kol bitkiləri təqdim olunur. Aşağıdakı cədvəldəki məlumatlardan göründüyü kimi, sadələnən *Vitex agnus-castus* L., *Euonymus japonica* L., *Ulmus densa* Litv., *Ulmus parvifolia* Jacq., *Juniperus chinensis* L., *Olea europaea* L., *Laurcerasus vulgaris* Carr., *Ligustrum japonicum* Thunb., *Ligustrum lucidum* Ü.T.Aiton. Ait və *Punica granatum* L. müəyyən dərəcədə metabolik proseslərinə xlor və sulfat ionlarının daxil edir, zəhərli maddələrə qarşı müqavimət mexanizmləri artır və bitkinin yavaş böyüüməsi və inkişafi təmin edilir.

Üçüncü qrup ağac və kollara xlorid-karbonat şoranlaşması toksikiliyinə tolerantlıq göstərən növlər daxildir – *Sophora japonica* L., *Pyracantha coccinea* Roem., *Eleagnus caspica* (Sosn.), *Ulmus caprifolia* Rupp., *Eleagnus angustifolia* L., *Photinia serrulata* Lindl., *Nandina domestica* Thunb., *Pistacia terebinthus* L., *Caesalpinia gilliesii* Walt., *Amygdalus Communis* L., *Cotoneaster franchetii* Bois. və s. Həmçinin qeyd etmək lazımdır ki, Abşeron şəraitində ən zəhərli ionları məhz xlorid-karbonat şoranlaşma tipidir.

Cədvəl 4

Abşeronda yeni növ ağac və kol bitkilərinin yarpaqlarında xlorofillin toplanması mg/l (yaz)

Sıra	Bitki növləri	Xlorofil "a"			
		Xloridl-karbonatlı	Xlorofil "a"	Xlorofil "a+b"	a/b
1	<i>Magnolia grandiflora</i> L.	2,23	0,80	3,03	2,78
2	<i>Photinia serrulata</i> Lindl.	2,03	1,41	3,44	1,43
3	<i>Acer platanoides</i> L.	1,73	0,94	2,67	1,84
4	<i>Laurcerasus vulgaris</i> Carr	2,81	0,06	2,87	1,88
5	<i>Cercis siliquastrum</i> L.	2,31	1,12	3,43	2,06
6	<i>Eleagnus umbellata</i> Thunb.	3,34	1,32	4,66	2,50
7	<i>Ligustrum ovalifolium</i> Hassk.	3,95	1,24	4,29	3,18
8	<i>Lisidium</i> L.	2,66	1,50	3,16	1,77
9	<i>Robinia pseudoacacia</i> L.	4,40	1,27	5,67	3,46
10	<i>Ulmus crassifolia</i> Nutt.	3,99	1,06	4,05	3,76
11	<i>Buxus microphylla</i> (Siebold & Zucc.)	3,04	1,07	4,11	2,84
12	<i>Juniperus sabina</i> L.	0,88	0,51	1,39	1,72
13	<i>Cupressus macrocarpa</i> L.,	1,42	3,94	5,36	0,36
14	<i>Cupressocyparis Levlandi</i> A.B.Jaks.	1,85	0,48	2,33	3,85

Cədvəl 5

Abşeron yarımadasına introduksiya olunmuş yeni növlərin müxtəlif şoranlaşma tiplərinə davamlılığı

Xloridl-sulfatlı	Sulfatl-xloridl	Xloridl-karbonatlı
<i>Vitex agnus-castus</i> L.	<i>Calligonum baucenii</i> Litw.	<i>Sophora japonica</i> L.
<i>Euonymus japonica</i> L.	<i>Juniperus chinensis</i> L.	<i>Pyracantha coccinea</i> Roem.
<i>Ulmus densa</i> Litv.	<i>Tamarix ramossissima</i> Ledeb.	<i>Eleagnus angustifolia</i> L.
<i>Ulmus parvifolia</i> Jacq.	<i>Magnolia grandiflora</i> L.	<i>Eleagnus caspica</i> (Sosn.)
<i>Juniperus chinensis</i> L.	<i>Anabasis aphylla</i> L.	<i>Ulmus caprifolia</i> Rupp.
<i>Olea europaea</i> L.	<i>Pyracantha angustifolia</i> (Franch.) C.K.Schneid.	<i>Photinia serrulata</i> Lindl.
<i>Laurcerasus vulgaris</i> Carr.	<i>Pinus eldarica</i> Medw.	<i>Nandina domestica</i> Thunb.
<i>Ligustrum japonicum</i> Thunb.	<i>Pinus pinea</i> L.	<i>Pistacia terebinthus</i> L.
<i>Ligustrum lucidum</i> Ü.T.Aiton. Ait.	<i>Cupressus sempervirens</i> L.	<i>Caesalpinia gilliesii</i> Walt.
<i>Punica granatum</i> L.	<i>Robinia pseudoacacia</i> L.	<i>Amygdalus communis</i> L.
	<i>Salsola dendroides</i> (C.A.Moq.)	<i>Cotoneaster franchetii</i> Bois.

1-ci və 2-ci qrafiklərdə həmşəsişlərə qədər bitkilərdə *Laurus nobilis* L., *Vinca minor* L. və *Lisium chinensis* Mill-də böyükəkdə olan dövrdə xlorofil "a" və "b" toplanmasının dinamik gedisi göstərilir. Əyrişərin oxunuşlarından göründüyü kimi, piqmentlərin sayıının artması yayın sonuna qədər dinamik olaraq artıv və kitəfat qədər yüksək seviyyədədir. Ancaq yayın sonu və payız dövründə *Vinca minor* L.-də xlorofillin toplanması ən yüksək, ikinci yerdə *Lisium chinensis* Milldir. və üçüncü *Laurus nobilis* L. diqqətlərlə yoxdur ki, payızın golması ilə şoranlaşma şəraitdə xlorofil "a" miqdarı yavaş-yavaş azalır və xlorofil "b" nisbətən azalma kəskin olur. Onu da qeyd etmək lazımdır ki, yeni təqdim olunan növlərdə azalma var və "yerli" - *Laurus nobilis* L. xlorofil sintezinə müyyətli. Yuxarıdakı materiallardan qeyd etmək lazımdır ki, Cl^- , SO_4^{2-} və CO_3^{2-} -də duz ionları bitkilərdən torpaqlarda xarakteridir və yeni göstərilən ağac və kol növlərində uyğunlaşma mexanizmlərinə müyyət təsir göstərir. Aparılan tədqiqatlar nəticəsində xloridl-sulfatlı tipli şoranlaşma ilə bitkilərdə halosukulentlik, xlorid-karbonat şoranlaşmasında halokseroftlik olamaqları müşahidə edilir.

Xlorid və karbonat ionları sulfatdan daha dərin toksiki təsir göstərir. Bu baxımdan təkiflərimiz A.A.Kuznetsov (2005), Amirova S. (1980), Klysheva L.K. (1989), xanım Sree K.J., Richardson S.G.-nin fikirləri ilə üst-üstə düşür (1987) və Tang Z. (1998) [5, s. 200; 6, s. 22;

8, s. 543; 9, s. 503). xlorid tipli şoranlaşma, yarpaq ayasına daxil olan zəhərli ionlar ilk növbədə zülə-xlorofil rabitəsinin qırın, xloroplastların quruluşunu pozur və zülə molekullarının hidrolizinə kömək edir, aralıq məhsulların, yanı amidlərin, kadeverin, putressin və molekulyar ammonyakın toplanmasına səbəb olur. Yığılan zəhərli maddələr fotosintezin azalmasına, böyükən və inkişafə təsir edir, yarpaqların yanması, qurumasına və erkin təklüməsinə səbəb olur.

Yuxarıda göstərilənlər nəticəsində, təqdim olunan növlər dərin dəyişikliklərə məruz qalır, bəzən isə tamamilə məhv olur.

Yeni növlərin şoranlaşmaya bioloji indikasiyası yeni növlərdə zayıfdır, müxtəlif növlərdə müxtəlif dərəcələrdə ifadə olunur. Dərin fizioloji və biokimyəvi dəyişikliklərə baxışmayaq, bəzi növlər Abşeron torpaqlarında şoranlıq qışmanın müqavimət göstərir və nəticədə təcrübə növlər davamlı, qışmanın davamlı, zayıflaşmış, zədələnmiş və davamsız qruplara bölünür.

Nəticə olaraq qeyd etmək istərdim ki, Abşeron yarımadasının şoran torpaqlarında duz-ionlarının (Cl^- , SO_4^{2-} və CO_3^{2-}) yeni introduksiya olunmuş növlərin yarpaqlarında xlorofillərin toplanmasına təsir dərəcəsi toksikantların konsentrasiyasının olması ilə birbaşa korrelyativ əlaqəyə malikdir. Zəhərli ionlar, ilk növbədə, zülə-xlorofil rabitəsinin qırılmasına, xloroplastların məhvini və fotosintezin azalmasına təsir göstərir, nəticədə müxtəlif ölçülü yarpaq ayasında yanıqların meydana gəlməsinə və növlərin fotosintetik mahsuldarlığının azalmasına səbəb olan xlorofilid və fitol turşusunun əmələ gəlməsinə səbəb olur.

ƏDƏBİYYAT

- Строганов Б.П. Физиологические основы солеустойчивости растений. Москва: изд-во АН СССР, 1962, с. 3-340.
- Генкель П.А. О повышении солеустойчивости растений при засолении почвы сульфатами. Москва: изд-во АН СССР, с.б.н. № 4, 1960, с. 25.
- Abdullayev X.D., Hasanov R.Ə. Stress reaksiyalarının biofiziki mexanizmi. Bakı, 2014, 200 s.
- Əsədov N.H. və b. Xəzər və Pirallahi rayonlarının texogen çirkənləmiş əzələlərin bitki örtüyünün bərənilməsi //AMEA-nın Xəbərləri, 2014, c. 69, № 3, s. 69-72.
- Күнценко А.А. Комплексная оценка реакции растений пшеницы на повышенное содержание ионов сульфата и хлора в почве. 2005, 200 с.
- Амиррова С. Влияние различных типов засоление на поглощение азота, фосфора и калия корнями риса // Изв. АН Каз. ССР. Сер. биол., 1980, № 2, с. 22-24.
- Клышиев Л.К. Биохимические и молекулярные аспекты исследования солеустойчивости растений // Проблемы солеустойчивости растений / Под ред. акад. А.И.Имамалиева. Ташкент: ФАН, 1989, с. 142-183.
- Mc. Cree K.J., Richardson S.G. Salt increases the water use efficiency in water stressed plants // Crop. Sci., 1987, v. 27, № 3, pp. 543-547.
- Tang Z. Chlorophyllase Activites and Chlorophyll Degradation During Leaf Senesence in Non Yellowing Mutant and Wild Type of Phaseolus vulgaris J. // Exp. Bot., 1998, v. 49, № 330, 503 p.

*AMEA Dendrologiya İnstitutu
E-mail: dendrari@mail.az,*

*E-mail: resmiyye_efendiyeva@mail.ru,
E-mail: mirjallali@mail.ru,
E-mail: atayeva@mail.ru*

Husseinaga Asadov, Resmiya Efendieva, İlhamə Mirjalally, Hijran Atayeva

RESISTANCE TO SALINITY OF SOME TREES AND SHRUBS INTRODUCED INTO THE ABSHERON PENINSULA

The effect of saline ions (Cl^- , SO_4^{2-} , and CO_3^{2-}) on the accumulation of chlorophylls in the leaves of new decorative tree-shrub plants introduced on salted Absheron soils, their degree of salinity resistance, and the dependence of chlorophyll synthesis on the types of saline ions are studied. A direct correlative relationship was established between the type of salinization and the accumulation of green pigments.

It was revealed that toxic ions of chloride, sulfate and carbonate entering the root system and through it into the leaves of the studied species have a negative effect on the structure of chloroplasts, promote hydrolysis of protein compounds, breakdown of the protein-chlorophyll bond, accumulation of intermediate products of amides, cadoverin, putrescine and ammonia. The latter lead to poisoning of leaf tissue and their death, with the formation of burns on the leaf blade or their early litter. As a result, this dramatically reduces adaptive reactions to salts.

Keywords: new exotic species, salt tolerance, improvement of the Absheron peninsula.

Гусейнага Асадов, Ресмия Эфендиева, Ильхама Мирджалаллы, Хиджран Атаева

СОЛЕУСТОЙЧИВОСТЬ НЕКОТОРЫХ ДРЕВЕСНО-КУСТАРНИКОВЫХ ВИДОВ, ИНТРОДУЦИРОВАННЫХ НА АПШЕРОНСКОМ ПОЛУОСТРОВЕ

Исследовано влияние засоляющих ионов (Cl^- , SO_4^{2-} и CO_3^{2-}) на накопление хлорофиллов в листьях новых декоративных древесно-кустарниковых растений интродуцированных на засоленных почвах Апшерона, их степень устойчивости к засолению, зависимость синтеза хлорофиллов от типов засоляющих ионов. Установлена прямая коорелятивная связь между типом засоления и накоплением зеленых пигментов.

Выявлено, что токсические ионы хлорида, сульфата и карбоната, поступившие в корневую систему и через нее в листья исследованных видов, оказывают отрицательное влияние на структуру хлоропластов, способствуют гидролизу белковых соединений, разрыву белково-хлорофильной связи, накоплению промежуточных продуктов – аминов, кадоверина, путресцина и аммиака. Последние приводят к отравлению тканей листа и их отмиранию с образованием окжогов на листовой пластинке или их раннему опадению. В результате это резко уменьшает приспособительные реакции к солям.

Ключевые слова: новые экзотические виды, солеустойчивость, благоустройство Апшеронского полуострова.

Daxilolma tarixi:	İllkin variant	04.02.2020
	Son variant	05.05.2020